

İNDİUM SESKVİTELLURİD ƏSASINDA ƏRİNTİLƏRİN MONOKRİSTALLARININ YETİŞDİRİLMƏSİ VƏ ONLARIN BƏ'Zİ FOTOELEKTRİK XASSƏLƏRİNİN TƏDQİQİ


Y.N. BABAYEV, A.H. KAZIMZADƏ

*Y.H. Məmmədəliyev adına Naxçıvan Dövlət Universiteti
373630, Naxçıvan Şəhəri, Universitet şəhərciyi*

İşdə istigametli kristallaşdırma üsulu ilə tərkibində 1 mol % SnTe olan indium seskvitellurid bərk məhlulunun monokristalları alınmış fotokeçiricilik spektrinin tədqiqinə əsasən 77 və 300 K temperaturlarında qadağan olunmuş zolağın eni tə'yin olunmuş və alınmış kristallarda elektrik yaddaşlı çeviricilik hadisəsi baş verdiyi müəyyən edilmişdir.


Yarımkeçiricilər texnikasında stexiometrik tərkibe ria-yet olunması, fiziki parametrlərin stabilliyi və bitkin monokristalların yetişdirilməsi böyük əhəmiyyət kəsb edir. Təbii defektlərə malik qallium və indium seskvitelluridləri termo- və fotomüqavimət hazırlanması üçün tətbiqi perspektivlərə malik olduqlarından həmin birləşmələr əsasında əmələ gələn bərk məhlullar müəyyən maraq kəsb edir [1,2].

Əvvəller tədqiq olunan SnTe-[Ga,In]₂Te₃ sistemlərində Ga₂Te₃ və In₂Te₃ birləşmələri əsasında 1 mol % həddində bərk məhlul əmələ geldiyi müəyyən olunmuşdur [3]. In₂Te₃-SnTe sistemi üzrə In₂Te₃ əsasında 1 mol % SnTe ilə aşqarlanmış ərintinin monokristalı yetişdirilmişdir. Bunun üçün əvvəlcəden göstərilən tərkibli nümunə sintez edilmiş, əzilərə ucu biz kvars ampulaya tökülmüş, vakuüm yaradılmışdır. Monokristal alınması üçün istiqamətli kristallaşdırma üsulunun şəquli variantından istifadə edilmişdir [4]. In₂Te₃ birləşməsinin erimə temperaturu və uyğun hal diaqramı nəzərə alınmaqla zonaların temperaturu 950-990 K kimi seçilmiş, ampulanın zona üzrə hərəket sürəti 3 mm/saat olmuşdur. Proses nəticəsində yüksək parlaqlığa malik qaramtil rəngli laylı quruluşlu monokristal alınmışdır. Monokristalın kütləsi 4 q olmuşdur. Nümunənin monokristallik strukturu layeqamlar cəkilmesi yolu ilə sübut edilmişdir (şək.1).




Şək. 1. 1 mol % SnTe ilə aşqarlanmış In₂Te₃ ərintisinin monokristalının layeqramı.

Alınmış kristalların bə'zi elektrik və fotoelektrik xassələri tədqiq edilmişdir. Nümunənin fotokeçiriciliyi mə'lum kompensasiya üsulu ilə ölçülmüşdür. Tədqiq olunan In₂Te₃ əsasında ərintinin kristalları yüksək elektrik müqavimətinə (10⁵-10⁶ Om·sm) malik olduqlarından [5] U2-6



Şək. 2. In₂Te₃ + 1 mol % SnTe ərintisində fotokeçiriciliyin spektral paylanması. T,K:1-300; 2-77.



Şək. 3. In₂Te₃ + 1 mol % SnTe ərintisi əsasında monokristal nümunənin voltampr xarakteristikası.

tipli güclendiricidən istifadə edilmişdir. Ölçmələr göstərmişdir ki, 400 vt gücündə işıqla şüalandırma zamanı nümunənin elektrik keçiriciliyi 300 K-də $2\text{-}3$ dəfə, 77 K-də isə 10 dəfə artır. Şəkil 2-də verilmiş spektral paylanma əyrilərindən göründüyü kimi 300 K-de dalğa uzunluğunun $\lambda=0,845\text{ mkm}$ qiymətində fotocərəyan maksimum qiymətə malik olur. Temperatur 77 K-e qədər azaldıqda isə maksimum qısa dalğalara təref ($\lambda=0785\text{ mkm}$) yerini dəyişir. Bu isə qadağan olunmuş zolağın eni $\lambda_{1/2}$ (uzun dalğalar tərəfindən fotocərəyanın yarımsönməsinə uyğun dalğa uzunluğu) əsasında hesablanmış, 77 K üçün $E_g=1.34\text{ eV}$; 300 K üçün $E_g=1.23\text{ eV}$ qiymətləri alınmışdır. Bu qiymətlər elektrik keçiriciliyinin temperatur asılılığına əsasen hesablanmış qiymətdən ($E_g^{T=}=1.09\text{ eV}$) 300 K üçün 0.14 eV çoxdur.

Qadağan olunmuş zolağın eninin temperatur asılılığı üçün $\alpha=dE_g/dT=5\cdot10^{-4}\text{ eV/K}$ qiyməti alınmışdır.

Nümunələrin volt-amper xarakteristikası tədqiq edilmişdir. Bütün volt-amper xarakteristikaları polyarlılığına görə simmetrik xarakter daşıyır. Şəkil 3-dən göründüyü kimi nümunənin volt-amper xarakteristikalarında üç xarakter hissə fərqlənir: xətti kvadratik və cərəyanın kəskin

artımı. Əvvəlcə gərginliyin aşağı giymetlərində kristaldan keçən cərəyanın şiddəti xətti qaydada artır, yəni Om qanuna riayət olunur.

Gərginliyin sonrakı artımı cərəyan şiddətinin əvvəlcə kvadratik və sonra daha kəskin yüksəlməsinə səbəb olur. Nəhayət, gərginliyin 80 V qiymətində (nümunənin qalınlığı 62 mkm-dir) nümunə sıçrayışla yüksək müqaviməti haldan aşağı müqaviməti hala keçir. Başqa sözle, elektrik yaddaşlı çevirilmə effekti müşahidə olunur. Nümunənin yüksək müqaviməti haldan aşağı müqaviməti hala keçməsi zamanı elektrik müqaviməti adəten $2\text{-}3$ tərtib dəyişir. Müxtəlif qalınlıqlı və formalı nümuneler üçün astana gərginliyi $40\text{-}150\text{ V}$ arasında dəyişmişdir. Qalıq gərginliyi $0,5\text{-}1,8\text{ V}$ olmuşdur. Nümunələrdə cərəyan şiddəti yüklenme müqaviməti ilə məhdudlanmış ve müqavimət $1\text{-}100\text{ KOM}$ arasında dəyişmişdir. Nümunələrdə yüksək müqaviməti hal müxtəlif polyarlığa malik impuls gərginliyi vasitesilə bərpa oluna bilər.

Beleliklə, işdə istiqamətli kristallaşma üsulu ilə tərkibinde 1 mol\% SnTe olan indium seskvitellurid qadağan olunmuş zolağın eni tə'yin edilmiş və alınmış kristallarda elektrik yaddaşlı çeviricilik hadisəsi baş verdiyi müəyyən edilmişdir.

- [1] E.E. Oveçkina. Monoristalli i Texnika, vip. 1(8), 1973, s.57.
- [2] B.M. Koşkin,L.P.Galçinetskiy, V.N.Kulik,B.M. Kulakov. Monoristalli i Texnika,vip. 1(10), 1974, s.144.
- [3] Y.N. Babayev, P.G. Rustamov, V.G. Guseynov. Jurnal Neorgan. Ximii, t.30, vip.12, 1985, s.3171.

- [4] Z.S. Medvedeva. Xalkogenidi elementov III B podgruppı periodiçeskoy sistemi. Izd. "Nauka", M. 1968, s.72.
- [5] Y.A. Ugay. Vvedeniye v ximiyu poluprovodnikov. Izd. "Vişsaya şkola", M.1975, s. 200.

Я.Н. Бабаев, А.Г. Кязым-заде

ВЫРАЩИВАНИЕ И ИССЛЕДОВАНИЕ НЕКОТОРЫХ ФОТОЭЛЕКТРИЧЕСКИХ СВОЙСТВ МОНОКРИСТАЛЛОВ СПЛАВОВ НА ОСНОВЕ СЕСКВИТЕЛЛУРИДА ИНДИЯ.

Методом направленной кристаллизации получены монокристаллы твердых растворов сесквителлурода индия, содержащих 1 mol.\% SnTe . На основе исследования спектра фотопроводимости определены ширина запрещенной зоны при 77 и 300 K . Показано, что в полученных кристаллах наблюдается эффект переключения с электрической памятью.

Y.N. Babayev, A.G. Kyazim-zade

GROVN AND INVESTIGATION OF SOME PHYSICAL PROPERTIES OF SINGLE CRYSTALS BASED ON INDIUM SESCVITELLURIDE ALLOYS

The single crystals based on InTe 1 mol\% SnTe were grown by directionally cristallization method. From spectral characteristics of photoconductivity the forbidden gap energy at 77 and 300 K are determined. The switching effect with electrical memory is observed.